



PƏRVANƏ BAYRAMQIZI

VAR OLSUN ŞEİRİMİZ, ŞAİRLƏRİMİZ...

*Şeir-azadlığım, şeir-həyatım,
Ömrüm, səadətim, müqəddəratım!
Şeirsiz bir dünya kədər, qəm kimi,
Şeirsiz cənnət də cəhənnəm kimi.*

M. Şəhriyar

Sizi bilmirəm, mənim ruhumun, ac mədənin qidaya, yorğun bədənin istirahətə ehtiyacı olduğu qədər şeirə ehtiyacı var. Hətta şeir yazmaqdan çox şeir oxumağı sevirəm. Elə gözəl şeirlər yazılıb ki, onları oxuyanda özümün yazmağımı artıq hesab edirəm. Bəzilərinin xoşuna gəlməsə də deyəcəm, bizdən əvvəl yaşayan şairlərimizin şeirləri arasında bundan belə çoxlarının yaza bilməyəcəkləri sonsuz sayda gerçek sənət əsərləri var. Şeirə xor baxanları, "şeirin zamanı getdi" deyənləri heç cür anlaya bilmirəm. Bir yandan məclislərdə saatlarla şeir deyənləri, onları həvəslə dinileyənləri qınayır, digər tərəfdən də "şeirin dövrəni bitib" deyirlər. Görəsən, neynəsək bunların xoşuna gələr? Hikmətli şeirləri pişləyirlər, çünkü özlərinin yazdıqları intim mövzulu cızma-qaralar həmin şeirlər kimi sevilmir, əzbərlənmir, müəlli-fə "əhsən" qazandırmır. Kim ki, özü şeirdən mənəvi zövq almır, başlayır bunu adamların adına danışmağa. Nə isə, onların öz missiyaları, mənim də bölüşməyə fikirlərim var.

Ürəyin dolanda dərindən çəkdiyin ah kimidir şeir, içindəki təlatümləri parçalayıb havaya buraxır. Susayanda birnəfəsə başına çəkdiyin su kimi

yanan ürəyinə sərinlik gətirir. Bəzən, ağlayanda gözünü silən, təsəlli verən mehriban dosta da çevrilə bilir. Elə şeirlər oxuyursan, elə bilirsən ki, düşündüklerini haçansa hansısa şairə söyləmişən, o da bunları öz adından yazıb. Misralar ayna kimi səni özünə göstərir. Bəndlər səni çəş-baş salır, "şair məni hardan tanıyor?" - deyə düşünürsən. O şeirləri oxuyan günədək elə bilirsən ki, daxilindəki hissələr təkcə sənət məxsusdur, heç kəs sənin kimi yanmayıb, sənin kimi sevməyi və sənin kimi peşman olmayıb. Oxuduğun andan sonra nə qədər eyni cür düşünən adamların olduğundan ya təəccübənlər, ya da təsəlli alırsan. Görürsən ki, hər kəs yanila bilir. Sonra unudursan öz dərdlərini, başqalarının dərdinə yanırsan.

*Yox, daha ömrümdə açılmaz o yaz,
Bir qanadım yorğun, birisi pərvaz.
Elədiklərimdən yaxam qurtarmaz,
Eləmədiklərim yandırır məni.*

Misraların dərinliyinə varıb, həyatının acıları ilə baş-başa qalan, hardasa onu kimi peşiman binin olduğunu bilib onunla söhbet etməyi arzulanı yoxdurmu aramızda? Başımıza gəlməyibmi? Gəlib, "bal kimi də gəlib", amma yanan olmayıb. Şəxsən mənim bütün hissələrimi bu misralar çarx kimi itiləyir. Nə gizlədim, bəzən duyğularımı olduğu kimi ifadə edə biləcək bir şeir yazmaq istəmişəmsə də ürəyimcə alınmayıb. Belə vaxtlarda

köməyimə şairlərimiz çatıb. Hərəsinin bir şeiri ruhumu oxşayıb, sakitləşdirib. Musa Yaqubun duyğularına "şərik çıxıb", onu özümüküləşdirəndən sonra elə bilmışəm ki, yazmaq istədiyimi artıq yazmışam. Elə anlarım olub ki, özümdən heyifimi bu şeirlə çıxmışam. Oxuyub, oxuyub ağlamış, "indi cəzanı çək" demişəm.

Bəzən də yorğunluqdan, və yaxud da fiziki ağrıların ucbatından yaza bilməmişəm. Amma şeir deyə az qala bağrim partlayıb. Özümü başqa cür ovundura bilmədiyimdən yenə şeirə sığınmışam. Əylənmək uşaqlıqdan mənə yad olduğundan darixanda əyləncə dalınca getmirəm. Dincəlmək üçün də şeirə üz tuturam. Onlar mənim həmdəmim, sədaqətli dostlarımdır.

*Səpib göyərdərəm sözü, kəlməni,
Ayrı qulluğum yox, ayrı işim yox.
Tanıtsa bir misra tanıdar məni
Ayrı sənədim yox, arayışım yox.*

Ruhu şad olsun Məmməd Aslanın. Nə yaxşı ki, yazıb bu şeiri. Fikrimə qüvvət verdi. (Yeri gəlmışkən, onu da görmək qismətim olmadı).

Evimizdə "Azərbaycan kulinariyası" adlı kitab vardı. Uşaq olduğumundan dəyərini anlamsam da anamın evdə hər şeyi bu kitabda göstərilənlərə uyğun elədiyini görüb kitablarda yazınlara əməl etməli olduğumu öyrənmişdim. Elə ona görə də Əli Kərimin:

*Fuad yazdı divarı,
Skamyanın üstünü.
Pəncərəyə söykədi,
Xəritənin üzünü.*

*Görmür heç kim, kef elə,
"Adam yoxdur"- deyirdi.
Bəs, görəsən, Fuadın*

Özü adam deyildi?! - şeiri uşaq yaşlılarından məndə vicdan hissini oyatdı. Tək də olanda pis iş görmədim. Öz yanında belə gözükögəli olmaqdən çəkindim. Böyüdükcə kitablara daha çox bağlandıqımdan oxuduğum şeirlər canıma-qanıma hopdu. Bir vaxt dərk etdim ki:

*Tək yaşamaq istəmirəm özüm üçün,
Anam üçün, oğlum üçün, qızım üçün.*

*Qoy məndən inciməsin əzizlərim,
Qəlblərinə toxunmasın bu sözlərim -
İstəmirəm bir onlara gərək olum.
İstəyirəm milyonlara gərək olum.*

Cabir Novruz da sanki hər şeyi mənimcün yazıb. (Hələ

*Mən bilirdim qorxuludur böyük eşq,
Bunu sənə dənə-dənə demişdim.
O tərsinə dənə bilər tez, ya gec,
Dənə bilər bir gün kinə demişdim... - məzəm-mətinin əsil həqiqət olduğundan yazmiram. Bu ayrıca bir mövzudur.)*

Eyni zamanda da Səməd Vurğunun:

*Deyirəm ki, uzaq yolda susuzluq çəkən
Bir insanın yollarında bulaq olaydım.
Bütün məslək dostlarının bu dünyada mən
Hər qəminə, nəşəsinə ortaqlıq olaydım. - niyyətinə ürəkdən bağlanmışam. Bir dəfə cəsarətlənib özüm də:*

*Duyuram dərdini yaxının, yadin,
Önündə borcluyam hər əziz adın.
Bir körpə anası olsa yad qadın
Onu da özümə bala bilim mən. - deyə ürəyimdən keçənləri yazdım. Şagird ikən kitabxanalarдан ən çox şeir kitabları götürürdüm. Onlar evimizdə olanda ən əziz adamım gəlibmiş kimi şadlanırdı. Nənəm söylədiyi nağıllara məni ona görə inandıra bilmirdi ki, Nüsərət Kəsəmənlinin "Biri vardi, biri yox" nağılıni çox tez oxumuşdum. Mənimcün nağıl o idi - həqiqət olan nağıl.*

Ən çox yurd həsrəti duyulan şeirlər oxuyurdum. Sanki bununla harda yanlışa yol verdiyimi zi anlamağa çalışırdım.

"Gülüstan" poemasını oxuyarkən ixtiyarsız axan göz yaşlarına həmin şeirlərin oyatdığı hissələr səbəb olmuşdu. Poemanı oxuyanacaq çox müsibətlərdən xəbərdar olmuş, hər kəsin acısını çəkməyi, Vətənin nə demək olduğunu artıq öyrənmişdim.

*Bir qələm əsirlilik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınc tək.
Öz sivri ucuyla bu lələk qələm,
Dəldi sinəsini Azərbaycanın.*

Ağlım kəsəndən "Parçalanmış Azərbaycan" kəlməsini hər ağızdan eşitmışəm. Amma sonuncu misraya cavab verənə hələ rast gəlməmişəm.

*Bir deyən olmadı, durun, ağalar!
Axı bu ölkənin öz sahibi var!
Siz nə yazırınız bayaqdan bəri,
Bəs hanı bu yurdun öz sahibləri?*

Neçə əsrdi bu dəndlə, bu eyiblə yaşayıraq. Bu azmiş kimi 1988-ci ildən bəri yenə eyni ssenarı ilə Azərbaycanı parçalamağa başladılar. Nə qurbanlar verdik?! Dərd üstündən dərd gələndə Məmməd Araz:

*Nə yatmışan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri
biz hər şeyi bölə billik.
Səndən qeyri
biz hamımız ölü billik. - deyə hayqırdı.
Səninləyəm, haqq-ədalət, səninləyəm.
Milli qürur, milli qeyrət, səninləyəm.*

Bu hayqırış adı ürəklərdən qopa bilməz. Bunu söyləmək üçün gərək sinəndə ürək əvəzinə dərd yuvası daşıyanın. Xəstə vücuduna tabe olmayıb, susan dilinə baş endirməyəsən. Bunu o-dünyanı, dağı-daşı bizə sevdirən, xalqı ayağa qaldıran Məmməd Araz bacardı.

*Nə qədər ki, cəzasızdır
Xankəndimdə evlər yixan,
ürək yixan yırtıcılar
Davam edir 37 -*

Daha gərgin, daha ciddi! - deyərək Xəlil Rza şair qardaşının səsinə səs verirdi. Özünü üzdü millət üçün. Sağlamlığından amalı uğrunda keçdiyi halda, ona ədalətsizlik edən də tapıldı. Amma xalqın müdafiəsinə qalxanda yenə də şeirə məhəbbətin var olduğunu şahidi olduq.

O çətin dönəmdəki siyasi oyunların qurbanı olub öz Vətənində didərgin sayılan vətəndaşların halına yanın Zəlimxan Yaqubun:

*Sizi qınamıram, ay xocalılar!
Sizin başınızda şimşək oynadı. - ağrısını duyu-*

mamaq mümkündürmü?

Dedim axı, sizi bilmirəm, amma mən bu şeirlərlərin təsirilə yaşa dolmuşam. Elə bunlarla da yaşayıram, həmişə də dinləyəcəm. Ağalar Bayramovun ağrılarını yaşayaraq ifa etdiyi, Mikayıll Mirzənin mübarizə əhval-ruhiyyəsi qatib söylədiyi o şeirlər mənim Vətənimin söz heykəlidir, əzizlərimin əzizləridir. Onları sevəcəm, qoruyacam.

Deyirlər ki, "Şair xalqıq" fikrindən əl çəkək. Niyə? Lap elə indinin özündə də gözəl şeirlər yazılmır mı? Oxuyun, sonra deyinin. Yaxşı şeirlər yazılıb, bundan sonra da yazılıcaq. Ondan zövq almağı da heç kəs qadağan edə bilməz. Hər kobud ifadəni ədəbiyyata gətirmək istədikləri halda, maraqlıdır ki, niyə şeiri sıxışdırırlar? Bütün xalqların şeiri gözəldir, amma bizim şairlərimizin şeirləri Azərbaycanın dərdini oxşadığından mənimcün daha da dəyərlidir. "Yersiz gəldi, yerli qaç" siyasetinin didərgin saldığı Almas İldirim yazdığını hər şeiri müqəddəs sanıram. Çünkü "Ananı qızı ağlar" ifadəsini alt-üst etdi şairim.

Azərbaycan! Mənim baxtsız anam oy!!! - deyib özü ağladı Azərbaycanı. Anasının bəxtinə ağlayan oğulların yazdığını şeir daha dözülməz olur.

Vallah, nə deyirsiniz deyin, "özgə arvadı tək ağaçqayın ağacını qucaqlamaq" ifadəsindənsə

*Yanmasın, ulduzum tez yanıb sönsə,
Vədəsiz şadlığı istəmərəm mən.
Özgənin eşqinə göz dikməkdənsə*

Həsrətin qoynunda can verərəm mən. - kimi saflıq, alicənablıq, fədakarlıq duyulan şeirimizlə öyüñürəm. Qoyun, mən Tofiq Bayramın

*Pozmaram bir evin birliyini mən,
Görsəm ev yixılır, gedib quraram.
Əl-əldən soyusa, ürək-ürəkdən*

Sizi eşqinizə qovuşduraram. - qəlbinin rəsmi çəkdiyi bu şeirdən zövq alım, siz də Yesenindən. İstəyirsiniz

*Qəlbinizi oxşamırsa qoşmalar, telli sazlar
Onlar qoy mənim olsun.
Özünüz bilin.*

Keçək qadın haqqında yazılmış şeirlərə. Əvvəlcə başqa xalqın şeirini oxuyaq.

*Qadın gedən zaman qarşısına keç -
Amma üzünə də baxmayacaq heç!
Elə ki, o getdi daha nə gərək
Həsrətlə, təlaşla baxıb arxadan:
"Qayıt, yalvarıram qayıt" söyləmək.*

Sözsüz ki, rus şairi A. D. Dementyevin bu şeirinə alternativ olaraq hamınızın yadınıza Əli Kərimin "Qayıt" şeiri düşdü. Əlbəttə, haqlısınız. Bizə, xüsusilə də mənə

*Həsrətin araya atdı dağ-dərə,
Sənən günəş oldun, batan səs oldun.
Qayıt, mənim gülüm, qayıt bu yerə.
Ey mənim istəklimnə gəlməz oldun.*

*Qayıt, mənim gülüm, yerbəyer elə,
Dərdli səhərləri, gecələri sən.
Çaşib başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən.* - "min köynək" bu şeir yaxındı. Başdan-başa nəgmədir bu şeir. (Bəstəkar bunu məndən qabaq bilib)

Və yaxud da yapon ədəbiyyatından belə bir şeirə diqqət yetirək.

*Yaxındakı balaca oğlan
Elə-bələ, əyləncə üçün
Öz saman fiştırığına üfülədi.
Diksənərək pozuldu
Yay gününün mürgüsü.*

*Bambuk atımı
Yəhərləyib minməyə
Yenə də hazırlam -
Elə ki, yadına düşür
Uşaqlıq oyunlarım.*

Yəqin ki, öz dilində daha təsiredicidir, tərcümədə dəyişmiş olar. Bunlarla işim yoxdur. Amma uşaqlıq haqqında gənc şair Ruslan Dost Əlinin

*Hərə bir zümrümə edir keçmişdən,
Hərə ürəyində bir bəstə saxlayır.*

*Məni bu od-ocaq qızdırırı da,da,
Məni xatirələr isti saxlayır.*

*Gəlib məhləmizdə az tutmayıblar,
Qızlar gəlinciy, donu əlimdə...
Mən də böyüməyə tərəf qaçırdım,
"Qarğı atım" vardi - onun belində.*

*Gedib kitablarda quş axtarardım
Rəsm dəftərimə şəkil çəkməyə.
"Klas" a bir yasti daş axtarardım
İndi daş gəzirəm mən ev tikmaya.*

*Canım bahasına ala bilmərəm,
Suyu qiymətinə satdıqlarımı.
Sonradan səngərdə döyüşən gördüm
Taxta avtomatla "atdıqlarımı"*

*Götürüb üstünə adımı yazdım.
Bir arxa tulladım getdi gəlmədi.
Mənim uşaqlığım, ah uşaqlığım!*

Kağız gəmilərdə batdı gəlmədi. - şeiri qədər ürəyimdən xəbər vermir. Bu şeirdə hər biriminin uşaqlığımızın tanış mənzərələri təsvir olunub. Necə oxşamaz ruhumuzu? Uşaqlıq həsrətindən söz düşə Qasim Qasimzadənin "Anamgildədir" şeirinin də adını çəkməyəsən. Əməlli-başlı insafsızlıq olar. Gəlin, bu şeiri də ilk ünvanımızın - ata evimizin layLASI adlandıraq.

Bircə müharibə mövzusunda olan şeirlər hansı xalqın olursa-olsun eyni dərəcədə göynədir qəlbimi. Gənc şair Emin Piri yazır:

*Çiçək açırdı
torpağa basdırılan
minalar.
toxunanda ayaqlar.
Çiçəklər yara açırdı...
Yaralar anaların
yuxusuna qaçırdı.
Yuxular qara xəbərin
ardınca qaçırdı.*

*Qəlbinə qara xal düşən qızların
gözünün altından
öpüş yerini
səhər eşitdiyi xəbərlər yuyar.*

*Evli xanımlar
yatağında yox,
torpaqda
əriyçün dərin yer salar.*

*...O da cəbhədəydi,
Mərmilər qucaqlamışdı
sağ ayağının addimını.
Arxada can verən
addim səsinə
qayıdır
itmiş ayağını aldı əlinə.*

Hər ölkədə baş verən eyni müsibəti əks etdirir şeir. Azərbaycan xalqının da zaman-zaman yerə-göyə sığmayan müsibətləri çox olub. Bir əsrərə bir neçə dəfə eyni xalqın təcavüzü nəticəsində

Millətimiz öz yurdunda əsir-yesir... oldu.

Yaziya hansı iradı tutacağınızı biliyəm - "Qılınclar toqquşub iş görən zaman...." şeirin nəyə yaraya biləcəyini düşünürsünüz. Şeir ruhdur, cəsarətdir, şeir marşdır. Şeirlə körpələri tərbiyə edə bilərik. O tərbiyə sayəsində gözəl insanlar yetişə bilər.

Kaş millətdə ruh yaşasın

Şeirə marağın öldüyünü deyənlər! Bütün işgücümü atıb həvəslə şeir haqqında yazıram. Həyatda bir dəfə də olsun görmədiyim şairlərin şeirləri üçün narahatlıq keçirirəmsə, deməli, şeir yaşayır, ona ehtiyac duyulur. Hazırkı zamanda

da Emin Piri, Ruslan Dostəli, Sevinc Elsevər həvəslə oxuduğum şairlərdir. Özümə insanlıq borcu bilib onların şeirlərindən aldığım zövqü vurğuladım. Baxmayaraq ki, heç biri ilə həyatda tanış deyiləm, məni onlara şeirləri yaxınlaşdırır. Yox, unutmamışam, ondan da yazacam. Axı sözün ustasıdır o. Onun haqqında Emin Pirinin sadə bir statusu böyük mətləblərdən xəbər verir. "Türkiyənin İbrahim Tatlısəsi varsa, bizim də Qulu Ağsəsimiz var!" Bəli, ədəbiyyatımızın Qulu Ağsəsi də var. "Altındakı skamyada bir yol özü oturmayan yorğun ağaç olan Qulu Ağsəs..." O, insanlara:

Görsən üzüyürsən yandır özünü. - deyə fəlsəfi çəkisi ağır olan belə bir tövsiyyə edir. Bunu hər kəs bir cür dərk edir. Mənsə bu misranı çətin vəziyyətə düşən zaman özünün özünə yardım etməsi, üzüldüyün iztirablardan başqasının təsəllisi olmadan qurtulması kimi qəbul edirəm. Məsələn, bəzi insanların şeirə soyuq münasibətindən üzüdüyümdən bu yazını ocaq kimi qala'yıb qızıldım. Hər kəsi bu ocağın başına dəvət edirəm. Gəlin, siz də isinin. Bu təkliflə də nöqtə qoyub masanın arxasından durmaq istəyirdim ki, telefona bildiriş gəldi. Başqa vaxt yazanda belə məqamda əsəbləşib heç baxmirdim. Bu dəfə isə təsadüfdən tələsik telefonu götürüb facebooka daxil oldum. Yazdığını statusa rəy yazmışdlar. Özü də şeirlə. Sevindim. Bunu yazında qeyd edəcəyimi bildirdim. Arxayıñ oldum ki, şeir sevənlər var. Belə adamlar incə hissələrlə yaşayır, zərif olurlar. (təbii ki, bu zərifliyi "gently" eləməsək)

02.03. 2018

